

## FOLKLOR VƏ ƏDƏBİYYAT

UOT-81 (091)

### ƏBÜLFƏZ QULİYEV

#### HINDUŞAH NAXÇIVANİNİN “ƏS-SİHAH ƏL-ƏCƏMIYYƏ” ƏSƏRİ VƏ ONUN ƏLYAZMA NÜSXƏLƏRİ HAQQINDA BƏZİ QEYDLƏR

*XIII asrdə Elxanlılar dövləti zamanında yaşaması görkəmli Azərbaycan mütafəkkiri Fəxrəddin Hinduşah əs-sahibi ən-Naxçıvanı dövlət xadimi olmaqla bərabər, elmlə də məşğul olmuş, bir sırada ədəbi-fəlsəfi əsərlər yazmış, eyni zamanda ilk farsca-azərbaycanca lügət tərtib etmişdir. Fars dilinin öyrənilməsində qıymətli mənbə olan bu əsər üzün müddət mədrəsələrdə dərs vəsaiti kimi istifadə olunmuşdur. Ona görə də onun indiyədək 100-ə qədər əlyazma nüsxəsi meydana çıxmışdır. Amma təəssüf ki, indiyədək “Əs-sihah ül-Əcəm” və onun müəllifi haqqında müxtəlif müləhizələr irəli sürülmüşdür. Bütün bunları nəzərə alaraq bu məqalədə bu qıymətli əsər, onun müəllifi, əlyazma nüsxələri, bu nüsxələrin nəşri haqqında məlumat verməyi qarşıya məqsəd qoyduq.*

**Açar sözlər:** Elxanlılar dövləti, Azərbaycan mədəniyyəti, lügət, dilçilik, Hinduşah Naxçıvanı.

Çingiz xan ölümündən (1227) az əvvəl bütün maddi varlığını övladları-dörd oğlu arasında böldü. Çingiz xanın Toluy adlı oğlundan olan Hülakü İran, İraq, Qafqaz və Anadoluya hakim oldu (1256-1265). O, hökmədar olanda elxan titulunu aldı. Beləliklə, onun yaratdığı yeni dövlət (1256-1353) Elxanlı adını aldı. Elxanlı hökmədarları ilk əvvəl xristianlığa meyl göstərmələrinə baxmayaraq, Qazan xan dövründən (1295-1304) etibarən islam dinini qəbul etdilər. Mühəribə və daxili qarşıqlıqlara baxmayaraq, tədqiqatçılarının göstərdiyinə görə Elxanlılar dövründə ölkə çiçəklənmə dövrü yaşamışdır [4, s. 200-202]. Bu dövlətin zamanında astronomiya (nücum), riyaziyyat, tibb, fəlsəfə, tarix və coğrafiya kimi elm sahələrində tanınmış elm xadimləri yetişdi, möhtəşəm əsərlər yazıldı. Nəsrəddin Tusinin yaratdığı Marağa rəsədxanası şərqdə nücum elminin mərkəzinə çevrildi. Bu şəraitdə bir sıra elm adamları, tanınmış sülalələr məməlekətini tərk edərək şərqiñ məşhur mədəniyyət mərkəzi halına gəlmiş Təbrizə, Marağaya yerləşmişdilər. Bu sülalələrdən biri Səncər ibn Abdullah ən-Naxçıvanı sülaləsidir. Nəvə Məhəmməd Naxçıvanının bildirdiyinə görə, bu sülalə indiki Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsinin Kiran (indi Gilan şəklində işlənir) şəhərindən çıxb. Səncərin beş oğlu və bir nəvəsi Elxanlılar dövründə görkəmli dövlət və elm xadimləri kimi tarixə düşmüşlər. Hər şeydən əvvəl, qeyd edək ki, Səncər oğulları öz adında “əs-sahibi” titulunu da daşmışılar. Son dövr araşdırılmalarında təsbit edilmişdir ki, həmin titul görkəmli dövlət xadimi “Tarixi-Cihanquşa” əsərinin müəllifi Əlaəddin Ataməlik Cüveyniyə (1225-1283) hörmət əlamətinin təzahürüdür. Elxanlılar dövlətində “sahibi-divan” vəzifəsini daşıyan Cüveyni sonralar elm və mədəniyyət xadimi kimi tanınmış, eyni zamanda çox sayda elm adamı yetişdirmiş, onları himaya etmişdir. Bu adamlar Cüveyninin titulundakı “sahib” sözünü öz adlarına əlavə etmək vasitəsilə himayəçilərinə olan ehtiramlarını bildirmişlər [14, s. 19-20].

Səncər Naxçıvanının üçüncü oğlu Fəxrəddin Əbülfəzəl Hinduşah əs-sahibi dövrün filosofu, münəccimi, yazıçısı, tərcüməçisi, şairi, tarixçisi, dilçisi və s. kimi tanınmışdır. O, Əlaəddin Ataməlik Cüveyninin xidmətində yetişmiş, layiqli üləmalardan sayılmışdır. Hin-

duşah Naxçıvanı Bağdadda Müstənsəriyə mədrəsəsində təhsil almışdır. Müəllif Müstənsəriyə mədrəsəsinin quruluşu və təhsil sistemi haqqında önemli məlumatlar vermişdir [8, c. 347-349].

Hinduşah Naxçıvanı otuz yaşlarında ikən Kaşan hakiminin naibi vəzifəsində işləmiş, sonralar Bağdadda Müstənsəriyə mədrəsəsində müdərris olaraq çalışmışdır. 1289-cu ildə həmin mədrəsə üçün Nəcməddin Əli ibn Ömər əl-Qəzvini əl-Katibinin məntiqə dair “Came əl-dəqaiq fi əl-həqaiq” əsərinin üzünü köçürülmüşdür. Bu əlyazma nüsxəsi Qahirədə Ərəb İnstitutunun əlyazmalar bölümündə mühafizə edilməkdədir [5, c. 79].

Hinduşah Naxçıvanının ölüm tarixi haqqında müxtəlif müləhizələr mövcuddur: onun 1327-ci ildə, 1330-cu ildə, hətta 1335-ci ildə vəfat etməsi haqqında fikirlərə təsadüf edilir. Oğlu Məhəmməd Naxçıvanının 1328-ci ildə yazdığı “Sihah əl-fors” əsərində atasından “öz atam mərhum Fəxrəddin Hinduşah” [Sihah əl-fors, dibaçə, 11] deyə bəhs etməsindən məlum olur ki, Hinduşah Naxçıvanı 1328-ci ildən əvvəl ölmüşdür.

Yuxarıda qeyd etdiyimiz kimi, Hinduşah Naxçıvanı müxtəlif əsərlər vücudə gətirmiş, riyaziyyat və nücum elmləri ilə, fəlsəfə və ədəbiyyatla məşğul olmuşdur. O, müasiri Sədi Şirazi kimi fars dilində gözəl nəşr nümunələri yaratmışdır. Onun fars və ərəb dillərində yazdığı şeirlərdən parçalar, fragmentlər oğlu Məhəmməd Naxçıvanının “Dəstur əl-kətib fi təyin əl-məratib” adlı əsərində günümüze qədər gəlib çıxmışdır [9, s. 342]. Eyni zamanda oğlunun “Sihah əl-fors” lügətində də ata Hinduşahın farsca şeirlərindən təxminən 50 beyt yer almışdır [7, s. 45-49; 10]. Dövrün görkəmli elm və dövlət xadimi kimi tanınmış Hinduşah Naxçıvanı “fəxrəddin” (dinin fəxri) tituluna layiq görülmüşdür.

Hinduşah Naxçıvanının zəngin elmi əsərləndən bəzə “Təcarüb əs-seləf” və “Əs-Sihahül-əcəmiyyə” adlı əsərləri və 1307-ci ildə Təbrizdə ərəbcə olaraq yazış bitirdiyi “Məvaridül-ərab” adlı antologiyası bəlliidir.

“Təcarüb əs-seləf” Əməvi və Abbasi xəlifələri və vəzirlərinə həsr olunsa da, müəllif yeri gəldikcə zəmanəsinə aid məsələlərə toxunur, haşiyyə çıxaraq öz dövrü barədə məlumat verir, müasirlərindən bəhs edir. Müəllif əsərdə Cüveyni ailəsinə böyük ehtiram bəsləyen Naxçıvanın Vənənd kəndində Şəmsəddin Məhəmməd Cüveyni tərəfindən layiqli xanəgah tikildiyini xəbər verir.

Hinduşah Naxçıvanının digər bir qiymətli əsəri – “Əs-sihah əl-əcəmiyyə” lügəti Azərbaycan lügətçiliyi tarixində ilk farsca-azərbaycanca lügət hesab olunur. Bu lügət haqqında ilk dəfə XVII əsr Osmanlı müəllifi Katib Çelebi məlumat vermişdir. Lügətin 1270-ci illərdə Təbrizdə qələmə alındığı ehtimal olunur. Azərbaycan sözləri farsca sözlər arasında sətirlər arasına yerləşdirilmişdir.

Hinduşah Naxçıvanının “Əs-Sihahül-Əcəmiyyə” əsəri uzun müddət nəşr olunmamış və müxtəlif mühəbəsələrə səbəb olmuşdur. Əsər dilimizin ən qədim lügət və qrammatikalarından biri hesab olunur. Burada Azərbaycan sahəsi xüsusiyyətləri üstünlük təşkil etdiyinə görə türk alimləri də bunu etiraf etmək məcburiyyətində qalmış, onun oğuz dili abidəsi olduğunu qeyd etmişlər [15, s. 243]. Fars dilini öyrənmək istəyənlərə kömək məqsədilə yazılmış əsər Azərbaycan, Yaxın Şərq, Türkiye, Şimali Afrika, Volqaboyu və Balkanlarda dərs vəsaiti kimi geniş yayılmış və uzun müddət istifadə edilmişdir. Təsadüfi deyildir ki, bu əsərin Türkiyənin Samsun vilayətindəki Vəzirköprü rayon kitabxanasında saxlanan əlyazmasının köçürülmə tarixi 1906-ci ilə (h.1324) aiddir.

Bu lügət kitabının ayri-ayrı adlar altında 100-dən artıq əlyazma nüsxəsi aşkarlaşılmışdır. Bununla bərabər, əsərin əlyazma mətnlərində müəyyən dəyişikliklərin aparılması da diqqəti çəkir. Belə ki, əsərin XVI əsrdən sonra köçürülmüş əlyazmalarının bir çoxunda müəllif

Osmanlı müderris və mütəsəvvüflərindən Birgivi Muhəmməd bin Pir Əli (ö. 1573), az bir qismində isə müəllifin oğlu Məhəmməd Naxçıvani qeyd olunmuşdur. Bunu əsərin əlyazmaları üzərində tədqiqat aparmış F.Turan da açıqca qeyd edir: “Nüsxələrin ortaya çıxardığı bir sıra problemlərlə də qarşılaşmaqdır. Bu problemlər arasında əsərin XVI əsrden sonra Anadolu və Balkan şəhərlərində üzü köçürülmə nüsxələrində ortaya çıxan yazarın adına dair qarşıqlıqlara əlavə olaraq farsca kəlmələrin sətir aralarında göstərilən türkçə qarşılıqlarının özəllikləri ilə əsərin sonunda olan qrammatika bölümünün yer-yer üstündə atlanması kimi xüsuslar sayıyla bilər. Bununla birləkde, əsərin ən qədim düzgün istinsahlarının önemli bəzilərinin Süleymaniyyə və Türk Dil Qurumu kitabxanalarında olduğunu və hal-hazırda bu əsər üzərində apardığımız çalışmalarda bu istinsahları əsas mətnlər olaraq ələ alındığımızı dilə gətirməliyəm” [15, s. 243].

Əsərin əldə olan ən qədim nüsxəsi Ankara Milli Kitabxanasının Əlyazmalar Kolleksionunda 06 Mil Yz FB 33 kataloq nömrəsi və h. 704/1304 tarixi ilə qeydiidir. Digər nüsxələr böyük ehtimalla bu əlyazma əsasında tərtib olunmuşdur. Amma bu əlyazma kataloqa Hinduşah b. Səncər adı ilə deyil, Birgivi Məhəmməd Əfəndi b. Pirəli adı ilə qeyd olunmuşdur.

Əsərin Türkiye Cumhuriyyəti kitabxanalarındaki digər nüsxələrindən bəzilərini qeyd etmək istəyirəm:

Süleymaniyyə Kitabxanası: Ayasofya K. 4697 (1473 miladi, 877 h.), Ayasofya k.4698 (1497 miladi, 901 h.), Halet Əfəndi 795/6, İsmixan Sultan 424/1, İzmir 674, Laləli 3571/1, Laləli 3572, Saliha Xatun 162 M., Şəhid Ali Paşa 2646, Tırnova 1805, Tırnova 1835, Serez, 3717/2 (1486 m., 891 h.)

Milli Kitabxana: 55 Hk 1072/3 (Samsun Vilayəti Xalq Kitabxanası Koleksiyonu), 55 Vezirköprü 881/2 (Samsun vilayəti Vezirköprü rayon Xalq Kitabxanası Kolleksionu), 06 Mil Yz. A 9082/1 (Milli Kitabxana Əlyazmalar Kolleksionu), 06 Mil Yz. A 8731 (Milli Kitabxana Yazmalar Kolleksionu), 06 Mil Yz. A 9174 (Milli Kitabxana Əlyazmalar Kolleksionu).

Türk Dil Qurumu Kitabxanası: Yz. A 175 (1510 m. 916 h.), Yz. A 165, Yz. A 176, Yz. A 369/1, Yz. A 512, Yz. A 514-b/3 (1503 m. 909 h.).

İzmir Milli Kitabxanası Türkçə Əlyazmaları Kolleksionu: 1362/1, 1412/5. Bosniya Hersekovina Qazi Xosrov Kitabxanası türkçə əlyazmaları: R-6714/1, R-6727/1, R-5442, R-3181.37.

Əsəri elm adamları uzun müddət yanlış olaraq Hinduşahın oğlu Məhəmməd Naxçıvaninin “Sihah əl-fors” əsəri ilə eyniləşdirmişlər. Bunun bir neçə səbobi ola bilər. Hər şeydən əvvəl, hər ikisi Naxçıvani nisbəsini daşıdıqına görə qarşıqliq yaranı bilərdi. İkincisi, hər ikisi ərəb alimi əl-Cövhərinin üslubunda yazıldığına görə sahə düşə bilərdi. Amma 1973-cü ildə Azərbaycan şərqsünası H.Zərinəzadənin xidməti sayəsində əsərin əlyazma nüsxəsi təsbit edilib, gün işığına çıxarıldı və məlum oldu ki, bu əsər “Sihah əl-fors” deyil və onu Hinduşah Naxçıvani qələmə almışdır [17].

Bu əsərin adı müxtəlif mənbələrdə “Sihah əl-Əcəmiyyə”, “Əs-sihah əl-əcəmiyyə”, “Suhahi-əcəmiyyə”, “Sihah əl-əcəm”, “Sihahi-əcəm”, “Lügəti- Sihah əl-əcəm bil-lisanil-farsi” şəklində getmişdir. “Çox ehtimal ki, əsərin adındakı bu müxtəliflik lügət haqqında məlumat verən kataloq müəlliflərinin və tədqiqatçılarının lügətin özüne deyil, ondan bəhs edən mənbələrə əsaslanmalarından irəli gəlmüşdir” [12, s. 3]. “Əs-Sihah əl-əcəmiyyə” lügətinin müəllifi haqqında müzakirələrin uzanmasına səbəb olan amillərdən biri də əsərin bir çox nüsxəsində, onun müqəddimə hissəsində müəllifinin adının yazılmaması olub. Bu barədə tədqiqatçı Fikret Turanın əsərin nüsxələri üzərində apardığı müşahidələr diqqəti cəlb edir. O yazar: “Süley-

maniyyə kitabxanasında görə bildiyimiz 14 nüsxədən sadəcə birində yazarın adı və kataloq bilgiləri Hinduşah bin Səncəri göstərir. Buradakı nüsxələrin bir qismində yazar adı qeyd edilməmişdir. Bosna-Hersek Qazi Xosrov Kitabxanasında mövcud olan 4 nüsxədən birisi (R-6714-1) orijinal yazarın adına qeydiidir (Ankara Milli Kitabxana Müştərək Əlyazmaları Internet Kataloqu). Milli Kitabxana nüsxələri Birgivi və oğlu Hinduşah adına qeydiidir. Yəni əsərin orijinal yazarı burada heç göstərilməmişdir” [15, s. 243]. Əsərin 1463-cü ildə üzü köçürülmüş Kembriç nüsxəsində də onun Hinduşah bin Səncər tərəfindən yazılışı göstərilmişdir. Kitabın “Əs-Sihah əl-əcəmiyyə” adlandırılmasının səbəbini müəllif özü eyni hissədə ərəbcə olaraq yazılmış bölmədə bu şəkildə açıqlayır: “Kitab Cövhərinin “Əs-sihah əl-əcəbiyyə” sinin üslubunda yazılışı üçün onu “Əs-sihah əl-əcəmiyyə” adlandırdım” [12, s. 3]. Dəyərli bir lügət xarakteri daşıyan bu əsəri ilk olaraq görkəmli Azərbaycan alimi Qulamhüseyn Beqdeli 1982-cü ildə Bratislava nüsxəsi əsasında çap etdirmişdir [11]. Q.Beqdeli H.Zərinəzadənin fikrini təsdiq edərək bu əsərin Hinduşah Naxçıvani tərəfindən qələmə alındığını vurğulamışdır. Beqdeli 1987-ci ildə yəna Tehranda əsərin Kazan nüsxəsini də nəşr etdirmişdir. Professor Q.Beqdeli lügətin adı haqqında belə yazar: “Müəllif bu əsəri fars dilini yenice öyrənən aşıqlarə hədiyyə etdiyinə görə onun digər adını “Tühfət əl-uşşaq” qoymuşdur” [11, s. 13]. Qeyd etmək lazımdır ki, əsərin müqəddiməsində “Tühfət-əl-uşşaq” adına təsadüf edilmiş. “Sihah-əl Əcəm” və “Tühfət əl-uşşaq” müxtəlif dövrlərə aid olan, müxtəlif məzmunlu lügətlərdən ibarətdir.

1993-cü ildə eyni əsərin üç əlyazma nüsxəsi əsasında – (Bratislava-1553), Leninqrad (indiki Peterburq-Ə.Q) (XV əsrin əvvəlləri), Berlin (XVII əsr) nüsxələri əsasında hazırlanmış elmi-təqnidli mətnini Bakıda Cəmilə Sadıqova və Təyyibə Ələsgərova nəşr etdirmiş və əsərin Hinduşah Naxçıvaniyə aid olduğunu xüsusi olaraq qeyd etmişlər [12, s. 3]. Əsərin müəllifi məsələsində ortaya çıxan problemi həll etmək üçün 1997-ci ildə bir yazı qələmə alan O. F. Akımuşkin, nüsxələr üzərində çox diqqəti bir araştırma aparmış və əsərin Hinduşah bin Səncərə aid olduğu qənaətinə gelmişdir [2, s. 31-32].

İstanbul universitetində hazırlanmış bir magistr dissertasiyasında əsərin Ankaradakı Milli Kitabxana və Süleymaniyyə kitabxanasındaki iki nüsxəsinin qarşılaştırılması əsasında tədqiqat aparılmış və onun Hinduşah Naxçıvani tərəfindən qələmə alındığı göstərilmişdir [3].

Bundan əlavə, Lənkəran Dövlət Universitetinin dosenti A.Əliyev də “Əs-sihah-əl-Əcəmiyyə” lügətinə aid müdafiə etdiyi filologiya üzrə felsəfə doktoru dissertasiyasında da əsərin Azərbaycan alimi Hinduşah Naxçıvani tərəfindən qələmə alındığını xüsusi olaraq vurğulamışdır [6].

Yuxarıda qeyd etdiyimiz kimi, Hinduşah Naxçıvanının bu əsəri X əsr ərəb lügətünası Əl-Cövhərinin “Tac əl-lügə və sihah-əl-əcəbiyyə” adlı izahlı lügəti quruluşunda, üslulunda yazılmış və üç hissədən, yəni ərəbcə müqəddimə, farsca-türkçə lügət və ərəbcə yazılmış fars dilinin qrammatikasından ibarətdir. Müəllif tərtib etdiyi lügət haqqında yazar: “Mötəbər kitabların çoxunun farsca ilə yazılığını və lügət sahəsində bunlara maraq göstərənlərin çoxunun qeyri farslar olduğunu görүncə o güvənilir kitablarda olanlardan ondan yararlanmaq istəyən bütün taliblər üçün asanlaşdırıcı bir tərzda topladım” [13, s. 50].

XII-XIII əsrlərdə tərtib edilmiş farsca-türkçə lügətlərə nisbətən “Sihah əl-əcəmiyyə”nin leksik tərkibi çox zəngindir. 4500 leksik vahidin yer aldığı bu lügət kitabında çox sayıda türkçə sözdən istifadə edilmişdir. Əsər 31 bab, 393 fəsildən ibarətdir. Müəllif lügətində fars mənşəli sözləri seçib verməyə səy göstərməsinə baxmayaraq, bir sıra türk mənşəli leksik vahidləri də fars bölməsinə daxil etmişdir.

Məsələn, türkçə umac – bir yemək növü; qulunc – xəstalık adı; qazğan – qazan; küncüt – susam və s. fars söz kimi verilmişdir. “Sihah ül-əcəmiyyə” türk və fars leksik vahidlərinin geniş şəkildə tədqiqata cəlb edilməsi baxımından hər iki xalqın leksikologiyası tarixində ilk təşəbbüs olaraq diqqəti çəkir. Əsərdə əksəriyyətlə qədim türk mənşəli sözler öyrənilmiş, sözün mənə xüsusiyyətlərinin düzgün bir şəkildə açıqlanmasına diqqət göstərilmişdir. Türkçə sözlərdə x, f, j fonmlarının istifadə edilməməsinə diqqət edilmişdir. Hinduşah Naxçıvanı fars dilçiliyi tarixində farscanın morfoloji qanunlarını, xüsusiilə feil sistemini tənzim edərək qələmə alan ilk türk dilçisi olaraq diqqəti çəkir.

Yuxarıda qeyd etdik ki, türk tarixçi və səyyahı Katib Çəlebi “Əs-Sihah-ül-Əcəmiyyə” lügəti haqqında məlumat verərək “Sihah əl-fors”(1328) əsərinin də Hinduşah Naxçıvanıya məxsus olduğunu iddia etmişdir. H.Zərinəzadə 1973-cü ildə yazdığı məqalədə bunların fərqli əsərlər olduğunu və fərqli şəxsiyyətlərə aid olduğunu sübut etmişdir [17].

Burada bir məsələni də qeyd etmək istəyirəm. Türkiyə alimi Yusuf Öz “Tarih boyunca farsça-türkçe sözlükler” (TDK yay, Ankara, 2010) əsərində Katib Çəlebinin dediklərini tamamilə başqa şəkildə dəyərləndirərək Hinduşah Naxçıvanının şəxsiyyətini inkar etmiş, “Əs-sihah-ül-Əcəmiyyə” (1467-68) lügəti ilə “Sihah-ül-əcəm” (1467-1532) lügətinin fərqli tarixlərdə, həm də Anadolu sahəsində qələmə alındığını iddia etmişdir [13, s. 145-147]. O, yazar: “... Farsca məsdərlərin türkçə qarşılıqlarının verildiyi, farscanın qrammatik qaydalarının türk dili ilə anladıldığı əsərdəki türkçənin XIV əsrin əvvəllerinə aid olması mümkünüsüz olduğundan, daha sonrakı bir dönenədə qələmə alınan “Sihah əl-Əcəm” in Hinduşah əs-Sahibiyə və ya oğlu Məhəmmədə nisbət edilməsi yanlışdır” [13, s. 145]. Türkiyə tədqiqatçısı İsmayıllı Aka da Yusuf Özün iddiyalarına əsaslanaraq “Sihah-əl-Əcəmiyyə” əsərinin Hinduşah Naxçıvanıya aid olmadığını iddia etmişdir [1, s. 116-117].

Qeyd edək ki, bu lügətdə bir sıra ortaş leksik vahidlər işlənmişdir. Lakin bu heç də o demək deyildir ki, bu lügət Anadolu sahəsinə aiddir. Məsələn, lügətdə qoz sözü işlənmişdir. Bu söz isə Qafqaz və Cənubi Azərbaycan coğrafiyasında yayılmışdır. Onu da qeyd etmək lazımdır ki, elə Türkiyədə yaşayan tədqiqatçılar, Yusuf Özün həmkarları da onun bu fikrinin qəbul edilməz olduğunu açıqca ifadə etmişlər. Bu baxımdan professor Fikret Turanın aşağıdakı fikri çox önemlidir. O yazar: “SA (Sihah əl-əcəmiyyə – Ə.Q) qələmə alındığı XIII ərinin sonlarından XX ərinin əvvəllerinə qədər Oğuzcanın hakim olduğu Azərbaycan və Osmanlı coğrafiyasında çox yaygın şəkildə istinsah edilərək dərs kitabı kimi istifadə edilən və özündən sonra yazılın farsça-türkçə lügətlərə geniş olaraq təsir göstərən bir əsər olmasına rəğmən ətraflı şəkildə incələnərək dəyəri ortaya çıxarılmamışdır. Son dönenədə farsça-türkçə lügətlər haqqında nəşr etdiyi önemli çalışmasında bu məsələ üzərinə qısa bir dəyərləndirmə yayan Öz, əlimizdəki ən qədim nüsxələrin XV əsrə istinsah edildiyi və özündən sonra yazılın əsərlərdə müəllifin adının göstərilmədiyi fikrindən yola çıxaraq SA-nın XIII əsr sonlarında qələmə alına bilməyəcəyini qeyd edir. Bu məsələdə Katib Çəlebinin yanılı biləcəyini və əsərin müəllifinin əslində bilinmədiyini irəli sürür. Buradan Özün əsərin Kembirci nüsxəsində göstərilən bilgilərə Akimuşkinin yazdığı məqaləni görmədiyi anlaşılmadadır. Kaşgarının DLT-ü yazmasından iki yüz ildən daha uzun bir müddət sonra qələmə alınan belə bir lügətin yazılı bilməsi üçün erkən olduğu şəklindəki bir fikri mövcud türk dili tarixi faktları ilə qəbul etmək çətindir” [15, s. 244].

Bir məsələni də qeyd edək ki, əsərdə Azərbaycan dili ifadəsi də işlədilmişdir. Doğrudur, tədqiqatçılar bu ifadənin hələ XI əsrə Əbu Reyhan Biruni(973-1048) və Xətib Təbrizidə (1030-1109) də işləndiyini göstərirler.

Beləliklə, Naxçıvan torpağının görkəmli yetirtməsi Fəxrəddin Hinduşah əs-sahibi-ən-Naxçıvanının “Əs-sihah əl-əcəmiyyə” dilçiliyimiz tarixində xüsusi yer tutur və bu əsərin əlyazma nüsxələrinin tədqiqi Azərbaycan leksikoqrafiyasının tarixi üçün böyük əhəmiyyət kəsb edir.

## ƏDƏBİYYAT

1. İsmail Aka. Hinduşah es-Sahibi. Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi: 50 ciltte. C. XVIII, İstanbul, 1998, s. 116-117.
2. Akimushkin O.F. On the date al-Sīhāh al-‘Ajamiyya’s Composition // Manuscripta Orientalia, Petersburg, 1997 v. 3, № 2, s. 31-32.
3. Harun Altun. İlk farsça-türkçe sözlüklerden “Sihah’ül acem”: karşılaştırmalı inceleme ve kelime dizini. İstanbul Universiteti, basılmamış yüksek lisans tezi, 2015, 180 s.
4. Босворт К.Е. Мусулманские династии. М., 1971, 230 с.
5. Бунятов З.М. Сведение Қемаледдина ибн ел-Фувати о представителях семьи Санҷара ибн Абдаллаха ен-Нахчывани // Доклады АН Азерб. ССР, Баку, 1978, Т. 34, № 5.
6. Əliyev A.B. Fəxrəddin Hinduşah Naxçıvanının “Əs-Sihah-ül-əcəmiyyə” əsərinin leksik və qrammatik xüsusiyyətləri: Filol. elm. nam. ... diss. avtoref. Bakı, 2007.
7. Quliyev Ə. Məhəmməd Naxçıvanının “Sihah-əl-fors” əsəri və Azərbaycan dili // AMEA Naxçıvan Bölümünün Xəbərləri, 2017, № 1.
8. Hinduşah Naxçıvanı. Təcarüb əs-seləf / Hazırlayan Abbas İqbali. Tehran, 1344, 280 s.
9. Мухаммед бин Хиндушах Нахчивани. Дастан-эль катиб фи тайин эль-маратиб. Т. II, Москва, 1976.
10. Muhəmməd bin Hinduşah Naxçıvanı. Sihah əl-fors / Hazırlayan Əbdüləli Taəti. Tehran, 1361.
11. Hinduşah bin Səncər sahibi əs-Nəxçivani. Sihah ül-əcəm / Hazırlayan Q.Begdeli. Tehran: Universiteti yayın mərkəzi, 1987.
12. Hinduşah Naxçıvanı. Əs-sihah-ül-əcəmiyyə. Bakı: Şərq-Qərb, 1993, 336 s.
13. Öz Yusuf. Tarih boyunca farsça-türkçe sözlükler. Ankara: TDK yay, 2010, 450 s.
14. Piriye V. Naxçıvan tarixində səhifələr. Bakı, 2004, 170 s.
15. Turan F. Hinduşah bin Sancarın *Sihāhi'l-‘Acem* isimli eserinin EAT ve Osmanlı dönemi dilciliyi bakımından önemi – Uluslararası Eski Anadolu Türkçesi araştırmaları çalıştayı bildirileri – İstanbul Üniversitesi (1-2 Aralıq 2010), İstanbul, 2011.
16. Zərinəzadə Г.Г. Сихах ал-аджам / Вопросы арабской филологии. Вып. II, Bakı, 1971.
17. Zərinəzadə H.H. “Sihah əl-əcəm” və “Sihah əl-fors”un müqayisəsi / İran filologiyası məsələləri. II c., Bakı, 1973.

AMEA Naxçıvan Bölümü

E-mail: ebulfazamanoglu@yahoo.com

**Abulfaz Guliyev**

## SOME NOTES ABOUT THE HINDUSHAH NAKHCHIVANI'S WORK “AS-SIKHAH AL-AJAMIYEH” AND ITS MANUSCRIPT COPIES

The outstanding Azerbaijani thinker Fakhraddin Hindushah as-sahibi an-Nakhchivani, who lived during the Elxhanid state in the XIII century, was a statesman. He was also engaged in science, wrote some literary and philosophical works, and compiled the first Persian-Azerbaijani dictionary. This book, which is a valuable source in the study of the Persian language, has been used as a textbook for many years in the madrasahs. Therefore, up to now, there have been up to 100 copies of manuscripts. But, unfortunately, various considerations have been put forward on “As-Sihah ul-Ajam” and its author. In this article in view of all this, we aimed to present this valuable work, its author, manuscripts and publication of these copies.

**Keywords:** *Elxhanid state, Azerbaijani culture, vocabulary, linguistics, Hindushah Nakhchivani.*

**Абульфаз Гулиев**

### НЕКОТОРЫЕ ЗАМЕТКИ О ПРОИЗВЕДЕНИИ ХИНДУШАХА НАХЧЫВАНИ «АС-СИХАХ АЛЬ АДЖАМИЙЕ» И ЕГО РУКОПИСНЫХ ЭКЗЕМПЛЯРАХ

Видный азербайджанский мыслитель Фахраддин Хиндушах ас-Сахиби ан-Нахчывани, живший в XIII веке во время государства Элханидов, был государственным деятелем, занимался наукой, написал ряд философско-литературных произведений, наряду с этим составил персидско-азербайджанский словарь. Эти произведения длительный период использовались в медресе как учебное пособие. Поэтому, до сих пор известно около ста рукописных копий. К сожалению, об этом авторе и о его книге «Ас-сихах уль-Аджем» выдвинуты разные взгляды. В этой статье, принимая внимание данный факт, мы поставили перед собой цель дать сведения об этом ценном произведении, о его авторе, о рукописных копиях и об их изданиях.

**Ключевые слова:** государство Элханидов, азербайджанская культура, словарь, языкознание, Хиндушах Нахчывани.

Daxilolma tarixi: İlkin variant 07.05.2019  
Son variant 03.09.2019